

# Açı həqiqətlər

**1920**-ci ildən başlayan və 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün respublikamı bürüyən represiya qurbanlarının sayı alımların arasında dəqiqlik göstərilər. Lakin məlum olan həqiqət odur ki, güllələnənlərin, sürgün edilənlərin, həbsxana divarları arxasında min bir işgancə ilə qətlə yetirilənlərin böyük əksəriyyəti sovet rejimi, komunist ideologiyası və mövcud quruluşa qarşı real və ciddi təhlükə yarada biləcək güc və zəka sahibləri idi.

Azərbaycanda sosializmin təşəkkülü, fəhlə-kəndli hökumətinin qərarlaşması daha ağırkı keçmişdir. 1920-ci ilin aprelində hakimiyət qan tökülmədən əldə edilsə də, tezlikle bolşeviklərin müstəmləkəcilik siyaseti Gəncə, Şuşa, Zaqatala, Qarabağ, Lənkəran və digər uyezdələrdə çoxlu üsyana səbəb olmuşdu.

1920-1924-cü illərdə 54 genişmiqyaslı silahlı üsyən baş vermişdir. Üsyəncilər və onları dəstəkləyən mülki əhalini amansızcasına, mehkəməsiz, istintaqsız yerdənəcə edam etmişdilər. Tədqiqatçıların yazdıqlarına görə, ümmülikdə 1920-ci ilin aprelindən 1921-ci ilin avqustunadək Azərbaycanda "qırmızı terror"un 48 min qurbanı olmuşdur. Həmin insanların təxminən dördəbini ən iri Gəncə üsyəni (1920-ci il 26-31 may) zamanı öldürəlmüşdür.

Gəncə üsyənindən sonra onun iştirakçılarından olan 23 zabit, o cümlədən 6 general Nargin adasına gətirilmişdir. Bolşeviklərin əsir götürdüyü general-major Feyzulla Mirzəşahzadə Qacar Bakıya göndərilmiş və bu adada güllələnmişdir.

1920-ci il iyünün 6-da Gəncə yaxınlığında 79 yüksək rütbəli azərbaycanlı zabit həbs edilmişdir. XI ordu-nun xüsusi şöbəsinin rəisi Pankratovun əmri ilə onlar da Nargin adasında qətlə yetirilmişdilər. Yüksək rütbəli zabitlər arasında Gəncənin general qubernatoru Xudat bəy Rəfibəyov, general Əbdülhəmid bəy Qaytabaşı, podpolkovnik İsmayılov xan Ziyadxanov, general İbrahim ağa Usubov, general Əmir Kazım Qacar, Bakı şəhər Polis İdarəsinin rəisi Quda Qudiyev, milyonçu Murtuza Muxtarov, general Məhəmməd Mirzə Qacar, general-leytenant Məmməd bəy Sulkəviç, general Həbib bəy Səlimov, Isgəndər bəy Seyfullin və digərləri var idi.

Generallar Əliağa Şixlinski və Səməd bəy Mehmandarov Nəriman Nərimanovun zəminliyi ilə sağ qalmışdır.

Sonradan bədnəm "kollektivləşmə" dövrü start götürmüştür. Ortabab kəndlilər qolçomoq adı ilə bir sinif kim "ləgv" edilməyə başlanmışdır. Sovet cəza orqanları tərefindən onların bütün



mülkiyyətlərinin əlindən alınması kəndlilərin kütlevi iğtişaşlarına səbəb oldu. Bu iğtişaş və çıxışları "banditizm" adlandıran siyasi orqanlar həmin narazılıqları silah gücüne çox amansızlıqla yatırıdalar.

Bolşeviklər sovet hakimiyətinin ilk günlərində nüfuzlu müsəlman ruhanilərini də ağır işgəncələr, ən amansız əsullarla aradan götürməyə başladılar. Quranı-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edənlərdən biri, Baki qazisi Mir Məhəmməd Kərim ağa Nargin adasında güllələndi. Bi-biheybət məcsidi yerlə-yeksan edildi.

## S.M.Kirovun ölümü bəhanə oldu

1934-cü il dekabrın 1-də Leninqrad Vilayət Partiya Komitəsinin katibi S.M.Kirov qəfildən öldürülür. Bu hadisə SSRİ-də total repressiyaların başlanmasına bəhanə olur. Bir neçə saatdan sonra Siyasi Büronun təcili yığıncağı çağırılır, SSRİ MİK-in "1 dekabr qanunu" adını almış qərarı hazırlanır.

Əslində, kütlevi repressiyalar üçün baza ilin əvvəlində hazırlanmışdır. 1934-cü il yanvarın 26-də partyanın XVII qurultayında Stalin tərefində antisovet qüvvələrə qarşı mübarizənin konsepsiyası bəyan edilmişdir. Bu qurultayda Lavrenti Beriyanın çıxışı yaddaqalan olmuş və alqışlarla qarşılanmışdır. Sonrakı illərdə bu qurultayın 1966 iştirakçılarından 1108-i, o cümlədən MK-nın 139 üzvündən 98-i güllənmişdir.

1936-ci il avqustun 3-də Azərbaycan KP MK-ya ÜİK (b)P MK-nin qapalı məktubu daxil olur. Elə həmin gün Mircəfer Bağırov təcili yığıncaq çağırır. Qəbul olunan qərrarda Azərbaycanda, xüsusi lə Bakıda əksinqilabi terrorçu qrupların fəaliyyəti haqqında konkret material hazırlanıb. Anatas Akopova tapşırılır (A.Akopov Bakı Komitəsinin ikinci katibi idi). Bu ərefədə Beriyanın "Pravda" qəzetində böyük bir məqaləsi çap olunur. Məqalədə Cənubi Qafqazda, o cümlədən Bakıda və Kirovabadda sosializmin, xalqın düşmənlərinin - əksinqilabçıların, trotskiçi-zinovyevçi qruplarının ifşa edilməsi haqqında məlu-

matlar verilir. Bundan sonra Bağırov, Akopov, Sumbatov-Topuridze, Yemelyanov, Markaryan, Qriqoryan, Borşev və başqalarının cəza maşını işe düşür.

## Zor dünyani darmadağın edir

1936-ci ildən etibarən Stalin rejimi azərbaycanlı ziyanlılara qarşı demək olar ki, total hücumuna başlayır. 1937-ci ildə bu proses özünün kulminasiya nöqtəsinə çatır və 1938-1939-cu illərdə səngimək bilmədən sürətə davam edir. Şübhəsiz ki, sonrakı illərdə də repressiyalar ara verməyəcəkdi, lakin müharibənin astanada olması

olunması üzrə əməliyyatlar haqqında" operativ əmrlər müzakirə edilir. Her iki əmr xalq daxili işlər komissarı N.Yeov tərefindən hazırlanır. Bu, "böyük terror" dövrünün ən amansız aksiyası idi. Sənəddə repressiya olunmaли kontingent çox dəqiq müəyyən edilmiş və iki kateqoriyaya ayrılmışdır. Birinci kateqoriyaya təcili həbs olunaraq güllələnənlər, ikinci kateqoriyaya isə 8 ildən 10 ilə qədər müddətə düşərgələrdə və ya həbsxanalarda azadlıqlandan məhrum edilənlər aid idi. Hər bir vilayət, diyar və respublika üçün bu iki kateqoriyadan repressiya olunanların sayı limit üzrə müəyyənləşdirilmişdir. Azə-

## "Qırmızı terror"

- 17 milyon insan cəzasını QULAQ düşərgələrində çəkib və bu insanların ondabırı həmin düşərgələrdə dünyasını dəyişib.
- Repressiya olunanlardan 7 milyon insanın mülkü müsadirə edilib, özləri isə sürgünə göndərilib.
- 1989-cu ildə SSRİ DTK 1921-1953-cü illərdə siyasi repressiyaya məruz qalanların 681 min 692 nəfərinin 1937-1938-ci illərdə repressiya olunduğu qeyd edib.
- İkinci Dünya müharibəsi illərində 153 min insan hərbi tribunalların qərarı əsasında güllənib. Daha 115 min adam istintaq dövründə işgəncələrə dözməyərək həlak olub.

vəziyyəti bir qədər dəyişir. Cəmi bir neçə il çəkən bu müddət ərzində on minlərlə ziyanımız mehv edilir və qəribə görünən də, onların həmisi "imperialistlərə əla-qə"də, "vətəne xəyanət"də, "türkçülük"də, "islamçılıq"da ittihad olunurdu. O zaman xüsüsilə azərbaycanlı ziyanlıların bir təbəqə olaraq "ləğvi" stalinizmin başlıca məqsədlərindən birinə çevrilmişdir. 1937-ci il Azərbaycanda repressiyaların tügən etdiyi tarix olmuşdur.

1937-ci il iyulen 30-da XDİK-in "Keçmiş qolçomaqların, cinayətkarların və başqa antisovet elementlərin repressiya olunması üzrə əməliyyat haqqında" və 1937-ci il avqustun 15-də "Vətən xainlərinin arvadlarının ifşa edilməsi haqqında" məlu-

baycan üçün həmin limitdə birinci kateqoriyaya aid edilənlərin sayı 1500, ikinci kateqoriyaya aid edilənlərin sayı isə 3 min 750 nəfər idi. Ümumilikdə SSRİ üzrə 259 min 450 nəfərin həbsi nəzərdə tutulmuşdur. Bunlardan 72 min 950 nəfər güllənənlər idi. Əmr yerli rəhbərlərə Moskvadan əlavə limitlər almaq hüququ da verirdi. Cox qəribə idi... İnsanların limit üzrə güllənəndi. Günahları oldu-olmadı... Göründüyü kimi, onların sayı limiti keçmişdi, hətta on min, yüz min dəfələrlə çox olmuşdur. İnsan həyatına qəsd görünəmiş amansızlıqla aparılırdı.

İlkin dövrədə həbslər XDİK-in əvvəlcədən tərtib olunmuş kartotekaları əsasında aparılırdı. Sonra isə is-

tintaq vasitəsilə əldə edilmiş "ifadələrə" üstünlük verilməyə başlandı. Müstəntiqlər donoslardan yalnız köməkçi material kimi istifadə edirdilər. Xalqın "sayıqlığı" isə o dərəcəyə çatmışdı ki, hamı hər yerde, hətta öz ailəsində belə düşmən axtarışına çıxmışdı.

Kütlevi repressiyaların və sürgünlərin geniş vüset aldığı bu dövrdə Ermənistanda yaşayan 50 min nəfərdən artıq azərbaycanlı əhali ailəliklə Qazaxistan çöllərinə köçürülmüşdü. Sonradan onların xeyli hissəsi həlak olmuşdu. Cəza müddəti qurtardıqdan sonra öz evlərinə qayıtmak istəyen ailələrin isə əksəriyyətini Ermənistana buraxmamışdır ve böyük məhrumiyyətlər bahasına geri qayıdanların bir çoxu yenidən deportasiyaya məruz qalmışdır.

1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistanda SSRİ ərazisindəki dədə-baba yurdlarından sürgün edilmişdir.

\* \* \*

İnsan cəmiyyətini sarsıdib silkələyən, onun tarixi yaddaşında qanlı iz qoyan, bir tərəfdən şəxsiyyətə hədsiz pərəstişi təbliğ, digər tərəfdən isə şəxsiyyətlərin alçaldılmasını adı həyat norması kimi qəbul edən sovet totalitarizminin 30-cu illərdə həqiqi siyasi mahiyyəti belə qanlı idi. Milyonlarla insan qorxu kabusunun təsiri altında yaşayırırdı. Leninin "komunizm" adlanan mücərrəd illüziyaları nə vaxtsa xalqlara "firavanlıq" getirməli idi və buna görə də minlərlə, yüz minlərlə ziyanlı həbsxanalarda çürüyür, güllənənmə ilə "mükafatlandırılırları". Onlar nə qurmaq və necə qurmaq istəyirdilər də, hər halda bu qurulmaqdə olan "nəsişələr" xalqdan çox-çox uzaq bir sistemin, yabancı bir qurumun planlarını çizirdi. Nəticədə nələr baş verdi?

Sovet imperiyasının 30-cu illərdə tətbiq etdiyi siyasi mübarizə, idarəetmə metodları bəşəriyyətin minilliklər ərzində formalşmış dəyərlər sisteminə zərbə oldu. Həmin illərdə 80 mindən çox azərbaycanlı mahiyyəti hələ də məlum olmayan səbəblərdən repressiya masının hədəfinə tuş geldi. Azərbaycanın düşünen bəyinləri, görən gözləri, ölkənin tarixində müstəsnə rol oynamış, yaxud oynaya biləcek ziyanlı təbəqəsi bir necə dəqiqə sürən məhkəmə proseslərində güllənənməyə mehkum edildi. Bu prosesin başında isə Sumbatov-Topuridze, Borşev, Gerasimov, Qriqoryan, Sinman, Ohanesyan, Markaryan, Avanesyan, Qalstyan kimi cinayətkarlar dayanırdı.

Amansız rejim, bu rejimin qəddar və qanlı qanunlarını yerinə yetirənlər dünya durduqca, tarix yaşadıqca nəsil-lərin mühakiməsindən yaxa qurtara bilməyəcəklər.

**İradə ƏLİYEVA,  
"Azərbaycan"**